

İmtahan testləri – 2021 (I semestr)

Fənn: Nəqliyyat logistikasının əsasları

1. Cümləni tamamlayın.

Yunan dilində “logizesthai” sözü: oxumaq, ..., yadda saxlamaq mə'nasını verir.

- A) **hesablamaq** D) yükləmək
- B) çeşidləmək E) daşımaq
- C) qablaşdırmaq

2. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Elmi sahə və ya normal biznes fəaliyyətinin həyata keçirilməsi vasitəsi hesab olunan logistika 1950-ci illərin əvvəllərində ilk dəfə ABŞ-da ... formalaşmışdır.

- A) **mülki sahədə** D) ticarət sahəsində
- B) hərbi sahədə E) paylama sahəsində
- C) sənaye sahəsində

3. Cümləni tamamlayın.

Birinci mərhələ 1920-1950 - ci illəri əhatə edir və bu dövr iqtisadi fikir tarixində ... (hissələrə ayırma) dövrü kimi səciyyələndirilir.

- A) **“fragmentarizasiya”** D) konseptualizasiya
- B) yaranma E) tətbiq olunma
- C) integrasiya

4. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Xüsusi ilə 1950 - ci illərin əvvəllərində ABŞ - da ... nəzəri əsasları formalaşdı.

- A) **hərbi logistikanın** D) paylayıcı logistikanın
- B) mülki logistikanın E) informasiya logistikasının
- C) tədarük logistikasının

5. Cümləni tamamlayın.

İkinci mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədər olan müddəti əhatə edir və mütəxəssislər bu dövrü logistikanın ... (konseptualizasiya) dövrü kimi təsnif edirlər. İkinci dövr logistikanın nəzəri və praktiki nöqteyi - nəzərdən inkişafı ilə səciyyələnilir.

- A) **yaranması** D) istifadə olunma
- B) inkişafı E) seçilməsi
- C) tətbiq olunma

6. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Üçüncü mərhələ 1970 – 1980 - ci illəri əhatə edir və ... dövrü sayılır. Bu mərhələdə əmtəə - material ehtiyatları və onların idarə edilməsi fəlsəfəsində əsaslı dəyişikliklər baş vermişdi.

- A) **inkişaf** D) tətbiq olunma
- B) yaranma E) istifadə olunma
- C) seçilmə

7. Cümləni tamamlayın.

Dördüncü mərhələ (1980 – 1990 – cı illər) ... dövrü hesab olunur.

- A) **integrasiya** D) istifadə olunma

- B) yaranma
- C) tətbiq olunma

E) seçilmə

8. Cümləni tamamlayın.

İnteqrasiya dövrü şirkətin və onun logistika tərəfdaşlarının logistik funksiyalarının sözdə tam ... (alış - istehsal - paylama və satış) birləşdirilməsi ilə xarakterizə olunur və habelə material axınları ilə əlaqəli axınların idarə olunması, beynəlxalq logistik sistemlərin yaradılmasıdır.

A) logistik zəncirdə

D) logistik axında

B) logistik sistemdə

E) logistik anbarda

C) logistik konsepsiyada

9. Cümləni tamamlayın.

Beşinci mərhələ - logistik metodların və prinsiplərin tətbiqinə əlverişli şərait yaradan ... və kommunikasiya texnologiyalarının istehsalı sahəsində inqilabi dəyişikliklər baş verdi.

A) kompyüter

D) daşıma

B) informasiya

E) çeşidləmə

C) rabitə

10. Cümləni tamamlayın.

İqtisadi və elmi ədəbiyyatlarda loqistika anlayışı daha çox məhsulun məhsulgöndərəndən istehlakçıya çatdırılması anına qədər təsərrüfat dövriyyəsində xammal, material və hazır məhsulların saxlanması və ... ilə bağlı olan proseslərin idarə edilməsi kimi şərh olunur.

A) yerdəyişməsi

B) boşaldılması

C) yüklənməsi

D) sənədləşdirilməsi

E) daşınması

11. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Birincisi, material resurslarının hərəkətinə funksional yanaşma yə'ni, məhsulgöndərənlərdən son istehlakçılara qədər xammal, material və hazır məhsulların ... ilə bağlı yerinə yetirilən bütün fiziki əməliyyatların idarə edilməsindən ibarətdir.

A) çatdırılması

B) yüklənməsi

C) satılması

D) boşaldılması

E) çeşidlənməsi

12. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

İkinci istiqamət isə əhatəliliyi baxımından material axınlarının idarə edilməsindən başqa istehsalçı, istehlakçı və rəqib bazarlarının tədqiqi, məhsul və xidmətlər bazarında tələblə təklifin ..., habelə material axınları prosesinin hər bir iştirakçısının iqtisadi maraqlarının nəzərə alınması və təmin edilməsi ilə xarakterizə olunur.

A) əlaqələndirilməsi

B) uyğunlaşdırılması

C) tutuşdurulması

D) fərqləndirilməsi

E) bərabərləşdirilməsi

13. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Logistika - müəssisəyə daxil olan, orada emal edilən və bu müəssisəni tərk edən material və onun uyğun informasiya ... planlaşdırılması və idarə edilməsidir.

A) axınlarının

B) logistikasının

- C) toplusunun
E) sisteminin
- D) növünün

14. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Logistikanı - “firma (şirkət) daxilində və ya onun hüdudlarından kənarda ... idarə edilməsi və onlara nəzarət üzrə əsas funksiya” kimi dəyərləndirir.

- A) materialların**
C) axınların
E) çatdırmaların
- B) daşımaların
D) informasiyaların

15. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Logistikanı material axınlarını ... ilkin mənbədən son təyinat məntəqəsinə qədər idarə edən elm kimi xarakterizə etmək olar.

- A) minimum xərclərlə**
C) maksimum xərclərlə
E) orta sürətlə
- B) maksimum sürətlə
D) minimum sürətlə

16. Cümləni tamamlayın.

Loqistikanı “material axınlarının optimal idarə edilməsi üzrə məsələlərin həllinə ... yanaşma” kimi başa düşürlər.

- A) sistemli**
C) optimal
E) maksimal
- B) minimal
D) systemsiz

17. Cümləni tamamlayın.

Axın - müəyyən vaxt müddətində mütləq vahidlərlə ölçülən, müxtəlif vaxt intervallarında konkret proses kimi mövcud olan və tam vahid formada qəbul edilən ... məcmusudur.

- A) obyektlər**
C) əməliyyatlar
E) mərhələlər
- B) anbarlar
D) terminallar

18. Cümləni tamamlayın.

Ehtiyatlar - mütləq vahidlərlə ölçülən və bir neçə ayrı - ayrı konkret vaxt intervallarıda mövcud olan ... sayını xarakterizə edir.

- A) obyektlərin**
C) əməliyyatların
E) mərhələlərin
- B) anbarların
D) terminalların

19. Cümləni tamamlayın.

Material axını - müxtəlif logistik əməliyyatlar (nəqləmə, anbarlama və s.) tətbiq olunan material resursları, yarımfabrikatlar,

- A) hazır məhsullardır**
C) logistik anbarlardır
E) informasiyalardır
- B) avtomatik xətlərdir
D) maliyyə vəsaitləridir

20. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Logistikada maliyyə axınları adı altında - müəyyən ... optimal hərəkətini təmin etmək üçün logistik sistem daxilində və logistik sistemlər arasında, eləcə də logistik sistemlə ətraf mühit arasında dövr edən maliyyə resurslarının istiqamətlənmiş hərəkəti başa düşülür.

- A) əmtəə axınlarının** B) enerji axınlarının
C) nəqliyyat axınlarının D) xidmət axınlarının
E) informasiya axınlarının

21. Cümləni tamamlayın.

İnformasiya axınları istənilən səviyyəli logistik sistemin həddləri daxilində bu və ya digər logistik əməliyyatların yerinə yetirilməsi zamanı yaranır və yaranma mənbəyindən son istehlakçıya qədər məlumatların yazılı və şifahi ... kimi çıxış edir.

- A) daşıyıcısı** B) əlaqələndiricisi
C) bağlayıcısı D) yoxlayıcısı
E) nəzarətedicisi

22. Cümləni tamamlayın.

İnformasiya axınları dedikdə logistik əməliyyatların idarə edilməsi və ona nəzarət üçün logistik sistem tərəfindən istifadə olunan, logistik sistemlə xarici mühit arasında əlaqələri təşkil edən ... məcmusu başa düşülür.

- A) məlumatlar** B) resurslar
C) materiallar D) ehtiyatlar
E) xidmətlər

23. Cümləni tamamlayın.

İnformasiya axım vaxt vahidi ərzində işlənən, saxlanılan və ötürülən informasiyanın ... ilə ölçülür.

- A) kəmiyyəti** B) keyfiyyəti
C) çəkisi D) uzunluğu
E) vaxtı

24. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Xidmət sahəsi iqtisadiyyatın bütün sahələrini - nəqliyyat və rabitə də daxil olmaqla müxtəlif təyinatlı məhsulların alqı - satqısı, maliyyə, informasiya, sığorta və müxtəlif növ kommersiya və vasitəçilik ... əhatə edir.

- A) əməliyyatlarını** B) mərhələlərini
C) texnologiyalarını D) əlaqələrini
E) missiyalarını

25. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Logistikanın ..., logistik sistemlərinin qurulmasında istifadə olunan "logistikanın yeddi qaydası"na əsaslanır.

- A) vəzifəsi** B) prinsipi
C) sistemi D) konsepsiyası
E) strategiyası

26. Aşağıdakılardan hansı logistikanın yeddi qaydasına aid deyil?

- A) məhsul lazımi məsafəyə çatdırılmalı** B) məhsul lazımi miqdarda olmalı

- C) məhsul uyğun keyfiyyətdə olmalı
E) məhsul lazım olan vaxtda çatdırılmalı
- D) məhsul minimal xərcə çatdırılmalı

27. Aşağıdakılardan hansı logistikanın ümumi vəzifələrinə aid deyil?

- A) tədarükçülərin axtarışı, seçilməsi**
C) müəssisədə keyfiyyət sisteminin tətbiqi
E) istehsal həcmi proqnozlaşdırılması
- B) material axınlarının nizamlanması
D) satışdan əvvəl və sonra xidmətin təmini

28. Aşağıdakılardan hansı logistikanın xüsusi vəzifələrinə aid deyil?

- A) material axınlarının nizamlanması**
C) daşıma müddətinin azaldılması
E) təchizatçıların axtarışı, seçimi
- B) material resurslarının qəbulu
D) minimum ehtiyatların yaradılması

29. Aşağıdakılardan hansı logistikanın prinsiplərinə aid deyil?

- A) münasiblik**
C) İntegrativlik
E) Çeviklik
- B) Etibarlıq
D) Sistemlilik

30. Cümləni tamamlayın.

Logistikanın funksiyaları müəyyən məqsədlərə çatmağa yönəldilmişdir. Bunlar aşağıdakı sahələrdə təşkilatlar və müəssisələr tərəfindən həyata keçirilir: istehsal; ... ; ticarət; vasitəçi; ixtisaslaşmış.

- A) nəqliyyat**
C) terminal
E) təchizat
- B) anbar
D) tədarük

31. Cümləni tamamlayın.

Logistik funksiya - logistik sistemin qarşısında duran problemlərin həlli istiqamətində yerinə yetirilməli olan logistik ... toplusudur.

- A) əməliyyatlar**
C) axınlar
E) anbarlar
- B) vəzifələr
D) informasiyalar

32. Cümləni tamamlayın.

Bazis logistik funksiyalar, adətən tədarük, istehsal və ... kimi təsnif edilir.

- A) satış**
C) paylama
E) markalama
- B) alış
D) çeşidləmə

33. Açar logistik funksiyalara aşağıdakılardan hansı aid edilmir?

- A) servis xidmətinin göstərilməsi**
C) məhsulların fiziki bölüşdürülməsi
E) sifariş prosedurlarının idarə edilməsi
- B) tədarükün idarə olunması
D) ehtiyatların idarə edilməsi

34. Təminədiçi logistik funksiyalara aşağıdakılardan hansı aid edilmir?

A) ehtiyatların idarə edilməsi

C) nəql ediləcək yüklərin emal olunması

E) servis xidmətinin göstərilməsi

B) məhsulların anbarlaşdırılması

D) informasiya - kompüter təminatı

35. Aşağıdakılardan hansı logistikanın metodologiyasına aid deyil?

A) maliyyə hesabı

B) sistemli təhlil

C) əməliyyatların tədqiqi

D) kibernetik yanaşma

E) proqnozlar

36. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Sistemli təhlil - istənilən obyektin ... prinsipini həyata keçirir, onları araşdırma və təhlilə ehtiyacı olan sistem kimi təqdim edir.

A) tədqiq edilməsi

B) integrativlik

C) səmərəlilik

D) variantlılıq

E) etibarlılıq

37. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Kibernetik yanaşmada - araşdırma sistemi birbaşa və əks ..., idarəetmə proseslərinin öyrənilməsinə, sistemin daxili quruluşu naməlum olarsa, onun elementlərinin nəzər-dən keçirilməsinə əsaslanır.

A) əlaqənin aşkarlanmasına

B) əlaqənin qurulmasına

C) əlaqənin öyrənilməsinə

D) əlaqənin davamətməsinə

E) əlaqənin pozulmasına

38. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Kibernetikada idarəetmə sistemi olan logistik sistemi üç alt sistemdən ibarət təqdim edilir: ..., nəzarət obyekti və rabitə sistemi.

A) nəzarət sistemi

B) satış sistemi

C) daşıma sistemi

D) informasiya sistemi

E) xidmət sistemi

39. Cümləni tamamlayın.

Əməliyyatların tədqiqi - ... proseslərini optimallaşdırmağa kömək edir.

A) qərar qəbuletmə

B) işə qəbuletmə

C) sifariş qəbuletmə

D) çatdırılma

E) anbarlama

40. Cümləni tamamlayın.

Proqnozlaşdırma obyektin mümkün vəziyyətlərini elmi cəhətdən ... imkan verir.

A) qiymətləndirməyə

B) öyrənilməsinə

C) əsaslandırmağa

D) təhlilə

E) araşdırılmasına

41. Cümləni tamamlayın.

Strategiya – müəssisənin malik olduğu imkanlar daxilində qoyulan məqsədə nail olmaq üçün uzunmüddətli ümumiləşdirilmiş modelidir.

A) fəaliyyətin

C) araşdırmaların

E) daşımaların

B) təhlillərin

D) tədqiqatların

42. Strategiyanı tam xarakterizə etmək üçün onun mahiyyətini tam açıqlayan, tələblərinə dolğun cavab verə bilən aşağıdakı təyinatlardan hansından istifadə olunmur?

A) məhsul istehsalının artırılması

B) son nəticələrin əldə edilməsi vasitəsi

C) firmanın ətraf mühitlə qarşılıqlı əlaqəsi və s.

D) fəaliyyət planı

E) firmanın bütün planlarının birgəliyinin təminatçısı

43. Cümləni tamamlayın.

Logistik strategiya və taktikanın iqtisadi cəhətdən səmərəli olmasının mühüm şərti istehsal, bölüşdürmə və satış, tədarükat, anbarlaşdırma və nəqliyyat kimi ayrı-ayrı logistik elementlər arasında ... optimal hərəkətinin planlaşdırılmasının təşkilindən ibarətdir.

A) material axınlarının

B) maliyyə axınlarının

C) nəqliyyat növlərinin

D) informasiya axınlarının

E) enerji axınlarının

44. Logistik strategiyaların hazırlanması aşağıdakılardan hansı element və parametrin nəzərə alınmasını tələb etmir?

A) nəqliyyat vasitələrinin tipləri

B) ehtiyatların idarə edilməsi

C) istehsal gücləri və əlaqələr

D) plan və nəzarət sistemləri

E) logistik sistemin təşkili xüsusiyyətləri

45. Cümləni tamamlayın.

Başqa sözlə - sistem dedikdə bir-birilə qarşılıqlı əlaqədə olan element və ... düzülüşü (yerləşdirilməsi) nəzərdə tutulur.

A) hissələrin nizamlı

B) hissələrin ardıcıl

C) hissələrin tək –tək

D) hissələrin nizamsız

E) hissələrin cüt-cüt

46. Cümləni tamamlayın.

Logistik sistem dedikdə ayrı - ayrılıqda müstəqil olan, vahid bir məqsədə xidmət edən, üzərində ... aparılan, material, maliyyə və informasiya axınları kimi elementlərdən təşkil olunan və bu elementlər arasında ümumi məqsəd və effektivlik meyarı baxımından qarşılıqlı əlaqələrə malik sistem başa düşülür.

A) logistik əməliyyatlar

B) logistik tədqiqatlar

C) logistik araşdırmalar

D) logistik işlər

E) logistik təhlillər

47. Aşağıdakılardan hansı logistik sistemlərin ən mühüm fərqləndirici əlamətlərinə aid edilmir?

A) nəqliyyat növlərinin müxtəlifliyi

B) axın proseslərinin varlığı

C) istehsal güclərinin müxtəlifliyi

D) sistemin müəyyən bütövlüyü

E) nəqliyyat vasitələrinin yüksək mobilliyi

48. Cümləni tamamlayın.

Mikroloqistik sistemlər – məhsul istehsalı, təchizat və ... proseslərində material və onunla əlaqədar digər axınların (maliyyə və informasiya) idarə edilməsi və optimallaşdırılmasını həyata keçirən biznesin təşkili formasıdır.

- A) satış** B) alış
C) şatdırma D) daşıma
E) yükləmə

49. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Makrologistik sistemlər - təyinatı mənfəətin əldə edilməsi və ixtiyari korporativ məqsədə nail olunması üçün inzibati ərazi səviyyəsində sosial - ..., ekoloji, hərbi və digər məsələlərin həlli üçün yaradılan biznesin təşkili formasıdır.

- A) iqtisadi** B) təşkilati
C) texniki D) texnoloji
E) səmərəli

50. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Konsepsiya baxışlar sistemi olub, hadisə və proseslərin bu və ya digər dərəcədə ... kimi izah edilir.

- A) başa düşülməsi** B) yerinə yetirilməsi
C) başa çatdırılması D) araşdırılması
E) təhlil edilməsi

51. Cümləni tamamlayın.

Logistik konsepsiyalar istehsal, maddi - texniki təchizat, nəqliyyat, informatika və kommunikasiya sahələrinin ... nəzərdə tutur.

- A) integrasiyasını** B) səmərəliliyini
C) etibarlılığını D) davamlılığını
E) dayanıqlılığını

52. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Logistik sistemlərin inkişafının iki əsas baza istiqamətinə əsaslanan planlaşdırma ... hazırlanmışdır: JIT; MRP1; MRP2; DRPI; DRP2; ERP; ECR.

- A) konsepsiyaları** B) metodları
C) sistemləri D) üsulları
E) prinsipləri

53. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Strategiya arzu və istəklərə deyil, firma və ya müəssisənin malik olduğu ... əsaslanır

- A) real imkanlara** B) real maliyyə
C) real resurslara D) real texniki
E) real istehsal

53. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Loqistika - lazımi məhsulun ... lazımi miqdarda lazım olan vaxtda lazımi yerə minimal xərcə məlum istehlakçıya çatdırılmasıdır.

- A) uyğun keyfiyyətdə** B) uyğun formada
C) uyğun temperaturda D) uyğun ölçüdə

E) uyğun tarada

55. Cümləni tamamlayın.

“Dəqiq vaxtmda” logistik konsepsiyası ... və onların saxlanması ilə bağlı xərcləri minimalaşdırmaq məqsədilə hər bir təsərrüfat subyektinin zəruri həcmdə material resursları, bitməmiş istehsal qalığı, hazır məhsullarla təmin edilməsi (çatdırılması) üçün istehsal, təchizat və məhsulların fiziki bölüşdürülməsi prosesləri arasında sinxronluğa əsaslanaraq qurulan logistik sistemlərin müasir konsepsiyasıdır.

A) ehtiyatları formalaşdırmaq

B) ehtiyatları yerləşdirmək

C) ehtiyatları hesablamaq

D) ehtiyatları çeşidləmək

E) nəqliyyat növünü seçmək

56. “Dəqiq vaxtında” (JIT) logistik konsepsiyası aşağıdakılardan hansı cəhətlə xarakterizə olunmur?

A) müxtəlif nəqliyyat növlərindən səmərəli istifadə

B) istehsal (logistik) dövrünün qısalığı

C) hazır məhsulun yüksək keyfiyyəti və logistik servisi

D) səmərəli informasiya təminatı

E) hazır məhsul istehsalının böyük olmayan həcmi

57. Cümləni tamamlayın.

MRPI sistemi əmtəəlik məhsul ehtiyatlarının kompyuterləşdirilmiş idarəetmə metodudur və bir qayda olaraq satışın proqnozlaşdırılması, “bağlanmamış” sifarişlər, məhsullar üzrə cari ehtiyatları və spesifikasiyasını nəzərə almaqla firmanın əsas ... tərtib edilməsinə xidmət göstərir.

A) istehsal planının

B) çari planının

C) daşıma planının

D) maliyyə hesabatının

E) ehtiyat səviyyəsinin

58. Cümləni tamamlayın.

MRP 2 sistemi makro və mikrosəviyyədə həyata keçirilən planlaşdırmanın yüksək ... təmin edir və ehtiyatların idarə edilməsi üzrə logistik xərcləri azaldır.

A) çevikliyi

B) davamlılığını

C) etibarlılığını

D) sistemliliyi

E) dayanıqlılığını

59. Cümləni tamamlayın.

DRP sistemi istehsalçı firmalara məxsus xüsusi satış şəbəkələrinin anbar və bazalarında, eləcə də topdansa satış vasitəçilərinə ... planlaşdırır və onlara nəzarəti həyata keçirir.

A) ehtiyatların səviyyəsini

B) ehtiyatların qablaşdırılmasını

C) ehtiyatların növünü

D) ehtiyatların çeşidlənməsini

E) ehtiyatların saxlanmasını

60. Cümləni tamamlayın.

Buna görə də DRP2 sistemi əmtəəlik məhsullara tələbin proqnozlaşdırılmasının əlverişli modellərindən istifadə edir, tələbin uzun və qısamüddətli proqnozlaşdırılması üçün ... həyata keçirir, habelə istehsal proqramları, istehsal gücləri, heyət, məhsulun keyfiyyəti və məhsul-göndərmələrin idarə edilməsilə bağlı məsələləri kompleks həll edir.

A) ehtiyatların idarə edilməsini

B) ehtiyatların qablaşdırılmasını

C) ehtiyatların çeşidlənməsini

D) ehtiyatların ucuzlaşmasını

E) ehtiyatların artırılmasını

61. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Nəqliyyat loqistikası - ... malların tələb olunan müddətə optimal marşrutla tələb olunan yerə minimum xərclə hərəkətidir.

A) sifariş edilmiş

B) hazır

C) keyfiyyətli

D) qablaşdırılmış

E) tarasız

62. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Nəqliyyat logistikasının predmeti, ümumi təyinatlı nəqliyyat vasitələri ilə ... təşkili ilə əlaqədar kompleks vəzifələr sayılır.

A) malların hərəkətinin

B) anbarlanması

C) malların çeşidlənməsi

D) malların çəkilməsi

E) malların qorunması

63. Cümləni tamamlayın.

Nəqliyyat logistikasına müəssisənin işinin səmərəliliyinin yüksəldilməsinə imkan verən bir sıra xüsusi funksiyalar daxildir: qablaşdırma; yükün emalı; ...; yönləndirmə; gömrük rəsmiləşdirilməsi; risk sığortası.

A) anbarlama

B) hesablama

C) çeşidləmə

D) markalama

E) bölüşdürmə

64. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Nəqliyyat logistikası - xüsusi bir logistika növü olub, tələb olunan miqdarda malın lazımi məntəqəyə ... tələb olunan vaxtda və ən ucuz qiymətlə çatdırılmasıdır.

A) optimal marşrutla

B) sürətlə

C) tələb olunan yerə

D) təhlükəsiz

E) məlum sifarişçiyə

65. Aşağıdakılardan hansı nəqliyyat logistikasının əsas vəzifələrinə aid deyil?

A) yüklərin texniki parametrlərinin uyğunlaşdırılması

B) nəqletmənin planlaşdırılması

C) nəqliyyat-anbar texnoloji birliyinin təmin edilməsi prosesi

D) nəqletmənin həyata keçirilməsi

E) nəqliyyat vasitəsinin növü seçilməsi

66. $t_g = t_{hər} + t_{y-b}$ düsturunda t_{y-b} nəyin ifadəsidir?

A) yükləmə-boşaltma vaxtının

D) bir gedişə sərf olunan vaxtın

B) hərəkət vaxtının

E) texniki sütün

C) boş dayanma vaxtının

67. $Z_g = \frac{1}{t_g}$ düsturunda t_g nəyin ifadəsidir?

A) gediş vaxtının

D) sıfırlı yürüşə sərf olunan vaxtının

B) iş vaxtının

E) yüklü yürüşə sərf olunan vaxtının

C) istirahət vaxtının

68. $l_g = l_{y,y} + l_b$ düsturunda $l_{y,y}$ nəyin ifadəsidir?

- A) yüklü yürüşün** D) gediş məsafəsinin
B) boş yürüşün E) yerinə yetirilən işin
C) sıfırlı yürüşün

69. $V_t = \frac{L_{\text{üm}}}{T_{\text{hər}}}$ düsturu nəyin ifadəsidir?

- A) texniki sürətin** D) istismar sürətinin
B) çatdırma sürətinin E) illik yürüşün
C) kreyser sürətinin

70. $\beta = \frac{L_y}{L_{\text{üm}}}$ düsturu nəyin ifadəsidir?

- A) yürüşdən istifadə əmsalının** D) tutumdan istifadə əmsalının
B) istismar sürətindən istifadədən E) yanacaqdan istifadə əmsalının
C) texniki sürətin qiymətindən

71. $\beta = \frac{L_y}{L_{\text{üm}}}$ düsturunda $L_{\text{üm}}$ nəyin ifadəsidir?

- A) gün ərzindəki ümumi yürüşün** D) gün ərzindəki sıfırlı yürüşün
B) ton·km – lə nəqliyyat işinin E) gün ərzindəki boş yürüşün
C) gün ərzindəki məhsuldar yürüşün

72. $\beta = \frac{L_y}{L_{\text{üm}}}$ düsturunda L_y nəyin ifadəsidir?

- A) gün ərzindəki yüklü yürüşün** D) gün ərzindəki boş yürüşün
B) gün ərzindəki ümumi yürüşün E) tonla yük daşıma həcmının
C) gün ərzindəki sıfırlı yürüşün

73. $T = M(1 + G)$ düsturu nəyin ifadəsidir?

- A) yük daşıma tarifi** D) ümumi xərclərin
B) sabit xərclərin E) amortizasiya xərclərinin
C) əmək haqqının

74. $T = M(1 + G)$ düsturunda M nəyin ifadəsidir?

- A) maya dəyərinin** D) əmək haqqının
B) sabit xərclərin E) yük daşıma tarifi
C) dəyişən xərclərin

75. $T = M(1 + G)$ düsturunda G nəyin ifadəsidir?

- A) faizlə gəlirin** D) əmək haqqının
B) dəyişən xərclərin E) sabit xərclərin
C) maya dəyərinin

76. $\gamma_d = \frac{P_f}{P_{m\text{üm}k}}$ düsturu nəyin ifadəsidir?

- A) faktiki yerinə yetirilmiş ton·km – lə nəqliyyat işinin** D) sıfırlı yürüşdən istifadə əmsalının
B) avtomobilin yükləmə qabiliyyətindən istifadənin E) təkrarlıq əmsalının
C) yürüşdən istifadə əmsalının

77. $\gamma_d = \frac{P_f}{P_{m\text{üm}k}}$ düsturunda $P_{m\text{üm}k}$ nəyin ifadəsidir?

- A) yerinə yetirilməsi mümkün olan **ton·km - lə** nəqliyyat işinin
 B) yerinə yetirilməsi mümkün olan yükün tonla miqdarının
 C) yerinə yetirilmiş yüklü yürüşün
 D) boş yürüşün
 E) tonla faktiki yükün

78. $V_t = \frac{L}{T_n}$ düsturu nəyin ifadəsidir?

- A) **istismar sürətinin**
 B) texniki sürətin
 C) ani sürətin
 D) çatdırma sürətinin
 E) maksimum sürətin

79. $\beta_g = \frac{l_{y,y}}{l_{y,y} + l_b}$ düsturu nəyin ifadəsidir?

- A) **gedişdə yürüşdən istifadə əmsalının**
 B) ümumi yürüşdən istifadə əmsalının
 C) gedişdə avtomobildən istifadə əmsalının
 D) gündəlik avtomobildən istifadə əmsalının
 E) gedişdə sürücüdən istifadə əmsalının

80. $\alpha_{\zeta} = \frac{AG_{is}}{AG_s}$ düsturu nəyi ifadə edir?

- A) **parkının xəttə çıxış əmsalını**
 B) avtomobilin xəttə çıxış əmsalını
 C) parkın xəttə iş vaxtını
 D) parkın texniki hazırlıq əmsalını
 E) bir iş günündə parkın xəttə çıxış əmsalını

81. Cümləni tamamlayın

Hərəkət tərkibinin yükləyici qabiliyyətindən istifadənin statiki əmsalı dinamiki əmsalına gün ərzində müxtəlif miqdarda yüklər ... daşındıqda bərabər olmur.

- A) **müxtəlif məsafəyə**
 B) müxtəlif istiqamətə
 C) eyni məsafəyə
 D) eyni istiqamətə
 E) müxtəlif qiymətə

82. $\gamma_{st} = \frac{Q_f}{q_n Z_g}$ düsturunda Z_g nəyin ifadəsidir?

- A) **iş günündəki gedışlərin sayının**
 B) işə çıxan sürücülərin sayının
 C) xətdə işləyən avtomobillərin sayının
 D) yükləmə məntəqələrinin sayının
 E) boşaltma məntəqələrinin sayının

83. Hərəkət tərkibi parkının texniki hazırlıq əmsalı nəyi xarakterizə edir?

- A) **parkın texniki sazlıq dərəcəsinə**
 B) parkın inventar sayını
 C) parkın siyahı avtomobil sayını
 D) parkdan istifadə səviyyəsini
 E) parkda boş dayanan avtomobillərin sayını

84. $\alpha_t = \frac{A_{i,h}}{A_s}$ düsturu nəyin ifadəsidir?

- A) **iş günündə parkın texniki hazırlıq əmsalının**
 B) iş günündə parkın xəttə çıxış əmsalının
 C) iş günündə yürüşdən istifadə əmsalının
 D) iş günündə parkın inventar sayını
 E) iş günündə parkın siyahı sayını

85. $\alpha_t = \frac{A_{i,h}}{A_s}$ düsturunda $A_{i,h}$ nəyin ifadəsidir?

- A) **parkın istismara hazır avtomobillərin sayının**
 B) parkın təmirdə olan avtomobillərinin sayının
 C) parkın boşaltmada olan avtomobillərinin sayının
 D) xətdə işləyən avtomobillərinin sayının
 E) yükləmədə olan avtomobillərinin

86. $\alpha_t = \frac{A_{i,h}}{A_s}$ düsturunda A_s nəyin ifadəsidir?

A) parkın siyahı avtomobil sayının

B) parkın inventar sayının

C) parkın saz avtomobillərinin sayının

D) parkın nasaz avtomobillərinin sayının

E) parkın xətdəki avtomobillərinin sayının

87. $t_g = t_{hər} + t_{y-b}$ düsturu nəyin ifadəsidir?

A) bir gedişə sərf olunan vaxtın

B) saatlıq məhsuldarlığın

C) texniki sürətin

D) gedişlərin sayının

E) ümumi yürüşün

88. $t_g = t_{hər} + t_{y-b}$ düsturunda $t_{hər}$ nəyin ifadəsidir?

A) hərəkətə sərf olunan vaxtın

B) ümumi yürüşün

C) texniki sürətin

D) dövr vaxtının

E) bunların heç birinin

89. Aşağıdakılardan hansı daşıma məsafəsinə görə sinifləşdirilməyə aid deyil?

A) sənaye

B) beynəlxalq

C) şəhərdaxili,

D) şəhərlərarası

E) şəhəratrafi

90. Cümləni tamamlayın.

A) şəhərlərarası

B) inşaat

C) istehlakçı

D) sənaye

E) kənd təsərrüfatı

91. Aşağıdakılardan hansı partiyalı daşımalara aiddir?

A) kütləvi daşımalar

B) mövsümi daşımalar

C) kommersiya daşımaları

D) pərakəndə daşımalar

E) müqavilə ilə daşımalar

92. Aşağıdakılardan hansı texnoloji daşımalara aiddir?

A) müəssisə daxili daşımalar

B) inşaat daşımaları

C) kənd təsərrüfatı daşımaları

D) xammal daşınması

E) mərkəzləşdirilmiş daşımalar

93. Aşağıdakılardan hansılarınə yetirilmə üsuluna görə sinifləşdirməyə aid deyil?

A) sahələr üzrə çatdırma

B) qarışıq çatdırma

C) birbaşa çatdırma

D) kombinəedilmiş çatdırma

E) terminal sistemilə çatdırma

94. Aşağıdakılardan hansı vaxta görə sinifləşdirməyə aiddir?

A) daimi

B) pərakəndə

C) birdəfəlik

D) qeyri-müntəzəm

E) dəqiq vaxtında

95. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

... daşımalar üsulu böyük nəqliyyat - ekspedisiya şirkətlərinin (birliklərin) fəaliyyətinin əsasını təşkil edir.

A) Mərkəzləşdirilmiş

B) Qeyri – mərkəzləşdirilmiş

C) Birbaşa

D) Şəhərlərarası

E) Beynəlxalq

96. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Hərəkət tərkibinin məhsuldarlığının yüksəldilməsi və daşımaların maya dəyərinin azaldılmasında hərəkət ... düzgün tərtib olunmasının böyük əhəmiyyəti vardır.

A) marşrutlarının

B) sürətinin

C) qrafikinin

D) vaxtının

E) cədvəlinin

97. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Dəniz nəqliyyatının əsas üstünlükləri: beynəlxalq daşımaların ən böyük daşıyıcı, ... və yüksək daşıma qabiliyyətinin olmasıdır.

A) aşağı yük tarif dərəcələri

B) vaxtında çatdırma imkanın

C) böyük yük tutumunun olması

D) qapıdan qapiya çatdırma qabiliyyətinin

E) nisbətən sürətlə çatdırma qabiliyyətinin

98. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Daşıma haqqının ödənilməsi sistemi ... adlanır

A) tarif

B) maya dəyəri

C) xərc

D) gediş xərci

E) üstəlik xərc

99. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

İşəmuзд tariflərdən ... dəqiq hesabını aparmaq mümkün olduqda istifadə olunması məqsəduyğundur.

A) daşıma həcmnin

B) yük axınının

C) yük dövrüyyəsinin

D) avtomobillərin sayının

E) dispetçerlərin sayının

100. Cümləni tamamlayın.

Vaxtamuзд tarif hərəkət tərkibindən müəyyən vaxt ərzində istifadə olunduqda və ... kəmiyyət xarakteristikaşını təyin etmək mümkün olmadıqda və ya qeyri - rəşional olduqda tətbiq olunur.

A) daşımanın

B) boşaltmanın

C) yükləmənin

D) anbarlamanın

E) hesablamının

101. Cümləni tamamlayın.

Kilometr hesabı tarif hərəkət tərkibinin ..., tipindən, onun yürüşündən və yükqötürmə qabiliyyətindən asılı olaraq tətbiq olunur.

A) modelindən

B) sürətindən

C) tutumundan

D) gücündən

E) möhkəmliyindən

102. Cümləni tamamlayın.

Nəqliyyat xidmətləri insanların ehtiyaclarını ödəməyə yönəlmiş və lazımi texnoloji, iqtisadi, informasiya, hüquqi və resurs dəstəyinin olması ilə xarakterizə olunan ... kimi müəyyən edilir.

A) nəqliyyat fəaliyyəti

B) qeyri – nəqliyyat fəaliyyəti

C) insan fəaliyyəti

D) istehsal fəaliyyəti

E) biznes fəaliyyəti

103. Aşağıdakılardan hansı nəqliyyat xidmətlərinə aid edilmir?

A) yük tədarükü

B) yükləmə əməliyyatları

C) yüklərin daşınması

D) boşaltma əməliyyatları

E) sərnişinlərin daşınması

104. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

İşəmuзд tarif yük daşımalarda ... növü sayılır.

A) əsas tarif

B) əsas gəlir

C) köməkçi tarif

D) əlavə gəlir

E) mənfəət

105. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobil nəqliyyatı rahatlığı və universallığı, həmçinin ... baxımından dəmir yolu və hava nəqliyyatını xeyli üstələyir.

A) xidmət keyfiyyəti

B) yükləmə qabiliyyəti

C) maya dəyəri

D) təhlükəsizlik

E) daşıma haqqı

106. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Vaxtında və etibarlı çatdırma çox vaxt nəqliyyatın sürətindən və ... daha vacibdir.

A) daşıma həcmindən

B) yük axınından

C) yük dövrüyyəsindən

D) yük tədarükündən

E) yükün paylanması

107. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Əksər müəssisələr, fərqli şərtlərdən asılı olmayaraq, yüklərin ... üstün tuturlar.

A) vaxtında gəlməsini

B) qorunmasını

C) vaxtında çeşidlənməsini

D) yenidən emalını

E) vaxtında anbarlanması

108. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Logistika zəncirindəki bütün iştirakçıların maraqlarını ... (xarici inteqrasiya) daha çox səmərə gətirir, nəinki onların ayrıca bacarıqlarına nail olması.

A) birləşdirmək

B) araşdırmaq

C) uyğunlaşdırmaq

D) təmin etmək

E) təhlil etmək

109. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Qarışıq daşımalar iki və daha çox nəqliyyat ... ilə yerinə yetirilən daşımalardır.

A) növü

B) vasitəsi

- C) tipi
E) yarımqoşqusu
- D) qoşqusu

110. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

İntermodal daşımlar dedikdə, beynəlxalq daşımalarda, ... və ya eyni nəqliyyat vasitəsində, ardıcıl iki və daha çox nəqliyyat növləri ilə, onların dəyişməsi zamanı isə yükün özünü yükləyib-boşaltmadan həyata keçirilən daşımlar başa düşülür.

- A) eyni yük vahidi**
C) eyni altlıqda
E) eyni yarımqoşquda
- B) eyni tarada
D) eyni qoşquda

111. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

İnkişaf etmiş nəqliyyat şirkətləri həm uzaq, həm də qısa məsafələrə çatdırmaların belə ... təmin edir.

- A) etibarlılığını**
C) davamlılığını
E) fasiləsizliyini
- B) təhlükəsizliyini
D) müntəzəmlilini

112. Cümləni tamamlayın.

Yükgötürmə qabiliyyətindən istifadə əmsalı daşıyan yüklərin ... asılı olmaya bilər.

- A) sıxlığından**
C) möhkəmliyindən
E) keyfiyyətindən
- B) bərkliyindən
D) həcmindən

113. Cümləni tamamlayın.

Fiziki vəziyyətinə görə yüklər beş əsas sinifə bölünür: bərk, plastik, qazşəkili, ..., maye.

- A) tozlanan**
C) adi
E) normal
- B) təhlükəli
D) tez xarab olan

114. Cümləni tamamlayın.

Əsas nəqliyyat növlərinin müqayisəli xüsusiyyətlərindən məlum olur ki, xidmət keyfiyyətinə görə avtomobil nəqliyyatı ən yaxşılarından sayılır.

- A) avtomobil nəqliyyatı**
C) dəmir yolu nəqliyyatı
E) hava nəqliyyatı
- B) dəniz nəqliyyatı
D) çay nəqliyyatı

115. Cümləni tamamlayın.

Daşınma və saxlanma şərtinə görə yüklər beş qrupa bölünür: adi, tez xarab olan, pis qoxulu, ..., canlı.

- A) antisanitar**
C) təhlükəli
E) böyük kütləli
- B) normal
D) tozlanan

116. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Xarici təsirlərdən qorunma şərtlərinə görə yüklər dörd növə bölünür: adi; atmosfer çöküntüsü və tozdan qorunma tələb edən; ... qorunma tələb edən; silkələnmə və zərbədən qorunma tələb edən.

A) temperatur təsirindən

B) günəş təsirindən

C) havanın təsirindən

D) atmosfer təzyiqindən

E) havanın rütubətindən

117. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Təhlükəlilik dərəcəsinə görə yüklər dörd qrupa bölünür: ... (inşaat materialları, sənaye malları), tozlanan (sement, əhəng), isti (asfalt, bitum), təhlükəli.

A) az təhlükəli

B) normal

C) antisanitar

D) ağır çəkili

E) iriqabaritli

118. Aşağıdakılardan hansı təhlükəli yüklərə aid deyil?

A) tez xarab olan mallar

B) aşındırıcı və korroziya maddələr

C) radioaktiv maddələr

D) zəhərli və infeksiya maddələr

E) tez alışan mayelər

119. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Malların paylanması nəqliyyat - ekspedisiya təminatı ... (nəqliyyat agentlərinin) planlaşdırma fəaliyyətidir.

A) ekspeditorların

B) yükləyicilərin

C) dispetçerlərin

D) daşıyıcıların

E) anbardarların

120. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Nəqliyyat növünü seçmək üçün əsas, konkret daşıma üçün optimal olan, müxtəlif ... xarakterik xüsusiyyətləri barədə məlumatdır.

A) nəqliyyat növlərinin

B) sənəd növlərinin

C) anbar növlərinin

D) tara növlərinin

E) terminal növlərinin

121. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Seçim müxtəlif nəqliyyat növlərinin logistik ... istifadəsi məqsədilə onların üstün və çatışmayan cəhətlərinin təhlili və qiymətləndirilməsi ilə başlayır.

A) əməliyyatlarda

B) taralarda

C) anbarlarda

D) qablaşdırmada

E) sistemlərdə

122. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobil nəqliyyatının əsas üstünlüklərindən biri – yüksək ... qabiliyyətidir.

A) manevr etmə

B) sürətlənmə

C) daşıma

D) çeviklik

E) etibarlılıq

123. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Avtomobil nəqliyyatının əsas çatışmazlığı daşımların ... nisbətən yüksək olmasıdır.

A) maya dəyərinin

B) məsafəsinin

C) həcmnin

D) yük dövrüyyəsinin

E) sürətinin

124. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Dəmir yolu nəqliyyatının əsas üstünlükləri: hər cür ... müxtəlif yük partiyalarının daşınması üçün yaxşı uyğunlaşdırılması; yüklərin daşınmasının nisbətən aşağı maya dəyəri; yükün uzaq məsafələrə çatdırılması imkanı; daşımların müntəzəmliyi.

A) hava şəraitində

B) yükləmə şəraitində

C) iş şəraitində

D) boşaltma şəraitində

E) daşıma şəraitində

125. Cümləni tamamlayın.

Dəniz nəqliyyatının çatışmazlıqlarına ..., yükün qablaşdırılması və qorunması üçün ciddi tələblər, göndərişlərin aşağı tezliyi.

A) aşağı sürət

B) az daşıma həcmi

C) təhlükəli sürət

D) yüksək tarif

E) böyük əmək tutumu

126. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Daxili su nəqliyyatının əsas üstünlükləri: çəkisi 100 tondan çox olan yükü 250 km-dən çox məsafəyə daşıdıqda yükün ... aşağı olması.

A) tarifi

B) sürətinin

C) həcmnin

D) keyfiyyətinin

E) sıxlığının

127. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Daxili su yolu nəqliyyatının çatışmazlıqları, ... aşağı olması ilə yanaşı coğrafi baxımdan az əlverişli olmasıdır.

A) çatdırılma sürətinin

B) çatdırılma vaxtının

C) çatdırılma həcmnin

D) çatdırılma məsafəsinin

E) çatdırılma haqqının

128. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Hava nəqliyyatının əsas üstünlükləri: sürət və ... bölgələrə çatma qabiliyyəti.

A) uzaq

D) soyuq

B) yaxın

E) qarışıq

C) isti

129. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Logistika sahəsindəki mütəxəssislərin çoxsaylı təxminlərinə görə nəqliyyat vasitəsi seçərkən ən əhəmiyyətli amillər bunlardır: ..., çatdırma vaxtı və qiymətinə əməl etmənin etibarlılığı.

A) çatdırma cədvəli

B) istirahət vaxtı

C) çatdırma sürəti

D) müqavilə öhdəliyi

E) çatdırma marşrutu

130. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Terminal şəbəkəsi qarşılıqlı əlaqəli və ... şəkildə idarə olunan qovşaqlar – terminallar olub, bölgələrarası və beynəlxalq integrasiyanı təmin edir.

- A) mərkəzləşdirilmiş
- B) sistemli
- C) qeyri – mərkəzləşdirilmiş
- D) qeyri - sistemli
- E) birləşdirilmiş

131. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Terminalların əsas ..., multimodal daşımalar sahəsində yükləndirənlərin təsirinin artması, bazarın sərbəstləşdirilməsi və milli sərhədlərdən kənara çıxma kimi amillərdən əhəmiyyətli dərəcədə asılıdır.

- A) xarakteristikası
- B) göstəriciləri
- C) əlamətləri
- D) parametrləri
- E) xüsusiyyətləri

132. Aşağıdakılardan hansı terminalların funksiyalarına aid deyil?

- A) sənəd dövriyyəsi
- B) yüklə əlaqəli xidmətlər
- C) yenidən yükləmə xidmətləri
- D) şəbəkələrə xidmət
- E) yük yerlərinə xidmət

133. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Paylama mərkəzləri şəbəkəsinin yaradılması müəyyən logistik əməliyyatlara (nəqləmə, yenidən yükləmə, qablaşdırma və s.) çəkilən xərcləri minimuma endirməyə, material və digər axınların səmərəli idarə edilməsinə kömək edir və nəticədə istehlakçı üçün son məhsulun ... azalmasına səbəb olur.

- A) qiymətinin
- B) kəmiyyətinin
- C) miqdarının
- D) istehsalının
- E) kəfiyyətinin

134. Cümləni tamamlayın.

Paylama mərkəzində aşağıdakı əməliyyatlar aparılır: yüklərin çeşidlənməsi, seçilməsi, yığılması, iriləşdirilməsi, bölünməsi, ..., anbarlanması, saxlanması, emalı, paketlənməsi, konteynerləşdirilməsi, yüklərin nəqli və çatdırılması.

- A) qablaşdırılması
- B) çatdırılması
- C) daşınması
- D) satılması
- E) alınması

135. Cümləni tamamlayın.

Qaydaya görə paylama mərkəzləri satış bazarlarına, məhsul (mal) istehsalı müəssisəsinə və ya bərabər məsafəli ... və istehsal yerlərinə yaxınlıqda yerləşməlidir.

- A) satış nöqtələrinə
- B) boşaltma postlarına
- C) yükləmə postlarına
- D) qablaşdırma nöqtələrinə
- E) nəqliyyat müəssisəsinə

136. Cümləni tamamlayın.

Paylama şəbəkəsinin sayı, gücü, yerləşməsi və funksiyası maddi axınların ..., paylayıcı şəbəkə layihələndirən müəssisənin strategiyasından və maliyyə vəziyyətindən asılıdır.

A) həcmindən

B) keyfiyyətindən

C) sürətindən

D) vaxtından

E) növündən

137. Cümləni tamamlayın.

Paylama mərkəzinin ən yaxşı mal paylama ..., ən aşağı ümumi xərclərlə ən yüksək səviyyədə müştərilərə xidməti təmin edən şəbəkə sayılır.

A) şəbəkəsi

B) anbarı

C) marşrutu

D) postu

E) terminalı

138. Cümləni tamamlayın.

Mərkəzləşdirilməmiş ... sistemində çox sayda paylama mərkəzinin material ehtiyatı və dəyəri mərkəzləşdirilmiş sistemdən daha yüksək olacaqdır.

A) paylama

B) terminal

C) daşıma

D) qablaşdırma

E) çeşidləmə

139. Cümləni tamamlayın.

Mərkəzləşdirilmiş paylama sistemində sifarişlərin rəsmiləşdirilməsi xərcləri böyük ola bilər və bu xərclər ... sayının artması ilə azaldılır.

A) paylama mərkəzlərinin

B) qablaşdırma mərkəzlərinin

C) yükləmə mərkəzlərinin

D) çeşidləmə mərkəzlərinin

E) boşaltma mərkəzlərinin

140. Cümləni tamamlayın.

Anbar - xüsusi texnoloji ... təchiz olunmuş binalar və müxtəlif tikililər olub, bütün kompleksdə daxil olan malların qəbulu, saxlanması, yerləşdirilməsi və paylanması əməliyyatları həyata keçirilir.

A) avadanlıqlarla

B) predmetlərlə

C) əməliyyatlarla

D) maşınlarla

E) alətlərlə

141. Cümləni tamamlayın.

Anbarın əsas məqsədi ehtiyatları cəmləşdirmək, saxlamaq və ... fasiləsiz və səmərəli təmin edilməsidir.

A) istehlakçıların

B) daşıyıcıların

C) istehsalçıların

D) anbardarların

E) yükləyicilərin

142. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Logistik sistem anbarlara təşkilati və texniki – iqtisadi tələbləri formalaşdırır, anbar sisteminin optimal fəaliyyəti üçün məqsəd və meyarlar təyin edir, ... müəyyənləşdirir.

A) yüklərin emal şərtlərini

B) yüklərin yüklənməsi şərtlərini

C) yüklərin daşıma şərtlərini

D) yüklərin boşaldılması şərtlərini

E) yüklərin sənədləşdirilməsi şərtlərini

143. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Anbarlamada ehtiyatların ... xərcləri səbəbindən malların qiymətinin artması baş verir.

A) anbarlarda saxlanılması

B) çeşidlənməsi

C) anbarlarda yüklənməsi

D) qablaşdırılması

E) anbarlarda boşaldılması

144. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Anbarlamanın müsbət roluna istehsalın ahəngdarlığının təmin edilməsi, yüklərin komplektləşdirilməsi üçün texniki və təşkilati şəraitin yaradılması, ... və konsentrasiyası aiddir.

A) ehtiyatların paylanması

B) ehtiyatların qablaşdırılması

C) ehtiyatların çeşidlənməsi

D) ehtiyatların yüklənməsi

E) ehtiyatların boşaldılması

145. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Əsas nəqliyyat növlərinin müqayisəli xüsusiyyətlərindən məlum olur ki, xidmət ... görə avtomobil nəqliyyatı ən yaxşılarından sayılır.

A) keyfiyyətinə

B) sürətinə

C) qiymətinə

D) vaxtına

E) həcminə

146. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Hər mərkəz gücü (həcmi), konkret ... yeri (logistika xətti ilə müəyyən edilən iqtisadi maraqların xüsusi zonası) ilə xarakterizə olunur.

A) yerləşmə

B) yükləmə

C) çeşidləmə

D) boşaltma

E) qablaşdırma

147. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Anbarlar istehlakçılara daha yüksək səviyyəli xidməti təmin etmək üçün müştərilərə müxtəlif xidmətlər göstərə bilər: malların ... hazırlanması (məhsulların qablaşdırılması, konteynerlərə doldurulması, paketləmə); quraşdırma - cihaz və avadanlıqlarının işinin yoxlanılması; nəqliyyat – ekspedisiya xidmətləri və s.

A) satışa

B) istehlaka

C) istehsala

D) emala

E) geri qaytarmaya

148. Aşağıdakılardan hansı anbar işlərinə aid deyil?

A) istehsalı

B) yerləşdirilməsi

C) emalı

D) saxlanması

E)) malların qəbulu

149. Aşağıdakılardan hansı anbarların fəaliyyət istiqamətindən asılı olaraq təsnifatına aid deyil?

A) sənəqləşdirmə üsuluna görə

B) funksional təyinatlarına

C) sahələrinin ölçüsünə

D) xüsusişəkiləndirilməsinə

E) mülkiyyət formasına

150. Aşağıdakılardan hansı bazis şərtlərnə görə anbarların növlərinə aid deyil?

- A) aralıq istehlak anbarları** B) xammal və material anbarları
C) aralıq istehsal anbarları D) istehsal logistikası anbarları
E) istehsal təyinatlı mal anbarları

151. Aşağıdakılardan hansı paylama logistikası anbarlarına aid deyil?

- A)) istehsal logistikası anbarları** B) pərakəndə satış anbarları
C) hazır məhsul anbarı D) istehsalçıların paylayıcı anbarları
E) topdan satış anbarları

152. Aşağıdakılardan hansı mülkiyyət formasına görə anbarlara aid deyil?

- A) fərdi** B) dövlət
C) xüsusi D) şərikli
E) bələdiyyə

153. Aşağıdakılardan hansı mexanikləşdilmə dərəcəsinə görə anbarlara aid deyil?

- A) xüsusi** B) avtomatlaşdırılmış
C) mexanikləşdirilmiş D) avtomatik
E) mexanikləşdirilməmiş

154. Aşağıdakılardan hansı binaların növü və memarlıq parametrlərinə görə anbarlara aid deyil?

- A) avtomatik** B) yarı qapalı
C) birmərtəbəli D) açıq sahələr
E) çoxmərtəbəli

155. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Firma və ya şirkətlərin anbar ... azdırsa, məhsullarının nomenklaturası az və rəqabət qabiliyyəti zəifdirsə, onlar üçün xüsusi anbarların yaradılması iqtisadi baxımdan məqsədəuyğun deyil.

- A) yük dövriyyəsi** B) daşıma həcmi
C) yük həcmi D) işçilərinin sayı
E) postlarının sayı

156. Aşağıdakılardan hansı anbarlarda müştərilərə göstərilən logistik xidmətlərə aid deyil?

- A) anbarların icarəyə verilməsi** B) yuk vahidlərinin saxlanması
C) məhsulların qablaşdırılması D) yuk vahidlərinin paylanması
E) yuk vahidlərinin emalı

157. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Malları özü daşıyan texnologiyanın əsası - məhsul tədarükünün təşkilinin (anbardan daşınmasının) ... nəqliyyat vasitəsitələri ilə həyata keçirilməsidir.

- A) istehlakçı təşkilatın** B) yükləyici təşkilatın
C) istehsalçı təşkilatın D) çeşidləyici təşkilatın
E) qablaşdırıcı təşkilatın

158. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Mərkəzləşdirilmiş çatdırılmada material ehtiyatlarının ... anbarın və ya bazanın nəqliyyat vasitələri ilə həyata keçirilir.

A) istehlakçıya çatdırılması

B) tədarükçüyə çatdırılması

C) istehsalçıya çatdırılması

D) təchizatçıya çatdırılması

E) yükləyiciyə çatdırılması

159. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

"Dəqiq vaxtında" (just in time və ya JIT) texnologiyası, material resurslarını və hazır məhsulları lazımi miqdarda və müəyyən zamanda ..., logistik zəncirin halqaları istehlakçının verdiyi sifarişlərin yerinə yetirməsi üçün lazım olduqda, sinxronlaşdırılmasına əsaslanır.

A) çatdırılması proseslərinin

B) qablaşdırılması proseslərinin

C) emalı proseslərinin

D) yüklənməsi proseslərinin

E) çeşidlənməsi proseslərinin

160. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

"Kanban" (Yapon dilində Kanban - kart) texnologiyası, sürətli yenidən qurulma qabiliyyətinə malik və praktiki olaraq ... tələb etməyən fasiləsiz istehsal axını təşkil edən bir sistemdir.

A) sığorta ehtiyatları

B) material ehtiyatları

C) işçi ehtiyatları

D) avadanlıq ehtiyatları

E) istehsal ehtiyatları

161. Cümləni tamamlayın.

Terminal – yüklərin ... daşınması üçün avadanlıq və işçi heyəti olan nəqliyyat – ekspeditor müəssisəsinin kompleks qurğularıdır

A) maqistral

B) vaxtında

C) səmərəli

D) müntəzəm

E) sürətli

162. Cümləni tamamlayın.

Paylayıcı texnologiyalar, istehsalçı müəssisələrdən mal alan və onları daha kiçik partiylarla, sifarişçilərə özünün və ya onlara məxsus ... vasitəsilə paylayan, paylama mərkəzlərinin - anbar komplekslərinin yaradılmasına əsaslanır.

A) paylama şəbəkələri

B) paylama mərkəzləri

C) paylama kanalları

D) paylama marşrutları

E) nəqliyyat

163. Cümləni tamamlayın.

Material ehtiyatları – əmək predmetləri kimi istifadə olunan, ... müxtəlif material ehtiyatları elementləridir (xammal, əsas və köməkçi materiallar, alınmış məhsullar və yarımfabrikatlar, ehtiyat hissələri və s.).

A) istehsalın

B) anbarın

C) istehlakın

D) terminalın

E) paylama mərkəzinin

164. Cümləni tamamlayın.

Bitməmiş istehsal ehtiyatları - istehsal və ... prosesində olan əmək predmetləri ehtiyatlarıdır (məsələn, yarımfabrikat detallar, yarımqıq məhsullar, bitməmiş iş və xidmətlər).

A) bitməmiş istehsal

B) paylama

C) çatdırılma

D) qablaşdırma

E) yükləmə

165. Cümləni tamamlayın.

Hazır məhsul ehtiyatları - tam istehsal edilmiş və tamamlanmış, anbara təhvil verilən və ya ... göndərilən məhsul ehtiyatlarıdır.

A) istehlakçıya

B) daşıyıcıya

C) istehsalçıya

D) ekspeditora

E) anbardara

166. Cümləni tamamlayın.

Tara ehtiyatları - məhsulun yerləşdirilməsi, ... və digər logistik əməliyyatlar üçün məmulat ehtiyatlarıdır (məsələn, altlıqlar, yeşiklər, kontynerlər və s.).

A) daşınması

B) istismarı

C) istehsalı

D) yüklənməsi

E) istehlakı

167. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Qaytarılan tullantı ehtiyatları - xammal kimi istifadə edilə bilən ... material ehtiyatları, ütilxammal, təkrar emalda xammal kimi istifadə edilə bilən istehsal və ya istehlak tullantılarıdır.

A) ikinci dərəcəli

B) uyğun keyfiyyətli

C) birinci dərəcəli

D) aşağı keyfiyyətli

E) orta keyfiyyətli

168. Nöqtələrin yerinə yazılmalı lazımı ifadəni göstərin.

Ehtiyatlar aşağıdakı səbəblərdən yaradılır: təchizatın fasiləli və əmək predmetlərinin istehlakının ... və ya təchizat həcmi ilə gündəlik istehlak həcminin uyğunsuzluğu, materialın daxil olması anı ilə onun istehlakı arasındakı zaman fərqi olması.

A) fasiləsizliyi

B) sürətliliyi

C) qeyri – müntəzəmliyi

D) pərakəndəliyi

E) vacibliyi

169. Hava nəqliyyatının çatışmazlıqları: yüksək yük tarifləri və ... şəraitindən asılılıq, hansı ki, çatdırma cədvəlinə əməl olunması etibarlılığını azaldır.

A) hava

D) boşaltma

B) daşıma

E) iş

C) yükləmə

170. Cümləni tamamlayın.

Ehtiyatları idarəetmə - "təchizat - istehsal - istehlakçı" ... (yəni, materialların, yarımfabrikatların, alınan məmulatların təchizat sistemində, hazır məhsul və xidmətlərin paylama sistemində) ehtiyat normasını doldurmaq üçün sifarişlərin vaxtını və həcmi tənzimləmə və stimullaşdırma, nəzarət və təşkil etmə, planlaşdırma, normalaşdırma, proqnozlaşdırma prosesidir.

A) logistik sistemində

B) istehlak prosesində

C) terminal sistemində

D) istehsal prosesində

E) paylama sistemində

171. Cümləni tamamlayın.

Ehtiyatları idarəetmə strategiyası olaraq ən çox ehtiyatları idarəetmə ilə əlaqəli minimum ... tez-tez istifadə olunur, baxmayaraq ki, digər meyarlar da tətbiq oluna bilər (məsələn, sifarişlərin minimum yerinə yetirilmə vaxtı, təchizatın maksimum etibarlılığı).

A) logistik xərclər meyarı

B) istehsal xərcləri meyarı

C) daşıma xərcləri meyarı

D) paylama xərcləri meyarı

E) terminal xərclər meyarı

172. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Hazır məhsulların fiziki bölüşdürülməsi əməliyyatlarını həm istehsalçı müəssisənin ... struktur bölmələri, həm də çoxsaylı vasitəçilər həyata keçirirlər.

A) satış

B) istehlak

C) istehsal

D) təchizat

E) alış

173. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Müəssisənin özünə məxsus ... vasitəçilər vasitəsilə, yalnız şirkətin öz məhsullarının satışına yönəldilir, menecerlərin və satış agentlərinin bütün söyləri şirkətin ümumi mar-keting və satış strategiyasına uyğun olaraq paylanır.

A) paylayıcı şəbəkəsi

B) anbar şəbəkəsi

C) terminal şəbəkəsi

D) nəqliyyat şəbəkəsi

E) marşrut şəbəkəsi

174. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Şirkətin özünə məxsus paylayıcı şəbəkəsini ilkin yüksək xərclərdən qorumaq üçün müstəqil ... istifadə zərurəti yaranır.

A) vasitəçilərdən

B) terminallardan

C) daşıyıcılardan

D) marketinqlərdən

E) ekspeditorlardan

175. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Paylanma (bölgü) kanalı ... istehsalçıdan istehlakçıya qədər çatdırılmasını həyata keçirən müxtəlif subyektlər (təşkilatlar və şəxslər) çoxluğudur.

A) material axınlarının

B) xammalın

C) ehtiyatların

D) yarımfabrikatların

E) istehsal qalığının

176. Cümləni tamamlayın.

Vasitəçi təşkilatlar ixtisaslaşma nəticəsində ... sadalanan funksiyalarını tez-tez və səmərəli yerinə yetirirlər.

A) paylayıcı kanalların

B) anbarların

C) terminalların

D) ekspeditorların

E) tədarükçülərin

177. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Kanal ... - məhsulu və onun sahibliyini son istehlakçıya yaxınlaşdırmaq üçün iş görən vasitəçidir.

A) səviyyəsi

B) tipi

C) növü

D) eni

E) uzunluğu

178. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Üfüqi paylama kanalları - müstəqil istehsalçı və ... tərəfindən yaradılır.

A) istehlakçılar

B) agentlər

C) daşıyıcılar

D) operatorlar

E) ekspeditorlar

179. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Şaquli paylanma kanalları - vahid sistem daxilində fəaliyyət göstərən istehsalçı və bir neçə ... ibarət kanallardır.

A) vasitəçilərdən

B) marketinqlərdən

C) daşıyıcılardan

D) menecerlərdən

E) tədarükçülərdən

180. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Şaquli paylanma kanallarının özünəməxsus xüsusiyyəti iştirakçılardan birinin yerdə qalan digər iştirakçı şirkətlərin ... olması hesab olunur.

A) sahibi

B) anbardarı

C) marketinqi

D) operatoru

E) ekspeditoru

181. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Şaquli kanallar, kanal iştirakçılarının ... nəzarət vasitəsi olaraq ortaya çıxmışdır.

A) davranışlarına

B) əmək haqlarına

C) fəaliyyətlərinə

D) xərclərinə

E) xüsusiyyətlərinə

182. Cümləni tamamlayın.

Layihələndirmə, alternativlərin seçilməsi ilə əlaqədar olub, ... vermə fəaliyyətidir.

A) qərar

B) informasiya

C) imkan

D) kredit

E) vaxt

183. Cümləni tamamlayın.

Əməliyyatların tədqiqi - müxtəlif elmi metodlar, alətlər və ... olub, məqbul həllər hazırlamaq üçün sistemdəki müxtəlif əməliyyatların icrası zamanı yaranan problemləri optimal-laşdırmağa yönəlmişdir.

A) vasitələr

B) predmetlər

C) üsullar

D) materiallar

E) ehtiyatlar

184. Cümləni tamamlayın.

Kanalın uzunluğu, istehsalçı ilə istehlakçı arasında, kanal səviyyələri kimi paylama kanalının iştirakçıları olan ... sayı ilə müəyyən edilir.

A) orta səviyyələrin

C) ekspeditorların

E) daşıyıcıların

B) marketinqlərin

D) menecerlərin

185. Cümləni tamamlayın.

İnformasiya logistikası – logistikanın, ... qəbul etmək üçün logistik sistem-lərin informasiya axınlarının təşkili və integrasiyası problemlərini öyrənən və həll edən, funksional sahəsidir.

A) idarəetmə qərarları

C) istehsal planları

E) satış planları

B) daşıma planları

D) tədarük planları

186. Cümləni tamamlayın.

Logistik informasiya sistemi - ... planlaşdırma, tənzimləmə, idarəetmə və analiz qabiliyyətini təmin edən mütəşəkkil heyət, qarşılıqlı əlaqəli hesablama texnikası vasitələri, müxtəlif məlumat kitabları, lazımi proqramlaşdırma vasitələrinin müəyyən formada təşkil olunmuş məcmusudur.

A) logistik sistemin işini

C) ekspeditorların işini

E) marketinqlərin işini

B) menecerlərin işini

D) daşıyıcıların işini

187. Cümləni tamamlayın.

Müəssisədə logistikanın informasiya təminatı informasiyanın proqnozlaşdırılması, emalı, uçotu və təhlili üzrə fəaliyyət olub, logistik idarəetmə sisteminin elementlərinin ... üçün bir vasitə hesab olunur.

A) integrasiyası

C) seçilməsi

E) bölünməsi

B) paylanması

D) tənzimlənməsi

188. Cümləni tamamlayın.

Sənəd - logistik əməliyyatın baş verməsi faktının yazılı Sənəd növləri: 1) ilkin (yol vərəqəsi, əmtəə - nəqliyyat qaiməsi); 2) ikinci (gələn sifarişlərinin reyestri jurna-lı və s.).

A) təsdiqidir

C) üsuludur

E) formasıdır

B) metoddur

D) vasitəsidir

189. Cümləni tamamlayın.

Sənəd marşrutu - sənədin emalı zamanı onun ...; sənədin həyat dövrü müddətində "gəzdirildiyi" icraçıların nizamlı siyahısıdır.

A) hərəkət yolu

C) keçdiyi yoxlamalar

E) hərəkət marşrutu

B) keçdiyi sahələr

D) keçdiyi şöbələr

190. Cümləni tamamlayın.

İnternet, nəqliyyat şirkətləri və ortaqlar üçün təkcə global axtarış vasitəsi deyil, həm də yeni bir ... kanalıdır.

A) logistika

C) tədarük

E) təchizat

B) istehsal

D) istehlak

191. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

GPS sistemi avtomobil nəqliyyatının yerdəyişmələrinin monitorinqi üçün nəzərdə tutulmuşdur, qurğuları mobil rabitə kanalları vasitəsi ilə və GPS qəbuledicilərindən alınan məlumatların emalı sonrası nəqliyyat vasitələrinin real vaxt rejimində məlumat verir, gediş məsafəsini, boş dayanma vaxtını, sürət rejiminə və yanacaq sərfiyyatına nəzarəti avtomatik olaraq müəyyən etmək üçün daşıma marşrutlarını təhlil edir.

A) yeri haqqında

B) yükü haqqında

C) tipi haqqında

D) ölçüsü haqqında

E) sürücüsü haqqında

192. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

İstifadəçinin naviqasiya avadanlığı, peyklərdən ... siqnallarını qəbul etmək və öz koordinatlarını, sürətini və vaxtını hesablamaq üçün hazırlanmış naviqasiya qəbulediciləri və işləmə cihazlarından ibarətdir.

A) naviqasiya

B) radio

C) informasiya

D) elektrik

E) elektromaqnit

193. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Peyk avadanlığı və peyk qəbuledicisi cihazları radio uzaqölçəni formalaşdırır. Qəbuledicilər peykin ötürdüyü radio ... qəbul edir və onu qəbuledicidə yaranan elektrik rəqsləri ilə müqayisə edir. Nəticədə, radio dalğasının yayılma vaxtı, bu vaxta görə isə - qəbuledicidən kosmik gəmiyə qədər olan məsafə təyin edilir.

A) dalğalarını

B) informasiyalarını

C) rəqslərini

D) siqnallarını

E) əlaqələrini

194. Cümləni tamamlayın.

Mərkəzləşdirilmiş çatdırılma istehlakçılara xidməti yaxşılaşdırır, onları materialların daşınması ilə bağlı bir çox problemdən azad edir və ... azaldır.

A) göndərmə xərclərini

B) paylama xərclərini

C) satış xərclərini

D) saxlanma xərclərini

E) tədarük xərclərini

195. Cümləni tamamlayın.

Naviqasiya obyektləri və onların xüsusiyyətləri istifadəçi tərəfindən istənilən vaxt dəyişdirilə və ya ... yaddaşından silinə bilər.

A) naviqatorun

B) kompüterin

C) peykin

D) displeyin

E) skainerin

196. Cümləni tamamlayın.

İstifadəçi tərəfindən yaradılan və xarakterik yerləri qeyd etmək, onların koordinatlarını saxlamaq, adlarını, simvollarını və şərhlərini naviqatorun yaddaşında saxlamaq üçün nəzərdə tutulan nöqtələrə ... deyilir.

A) yol nöqtələri

C) koordinat nöqtələri

E) ticarət nöqtələri

B) istinad nöqtələri

D) gəlir nöqtələri

197. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

"Logistika yönümlü" nəqliyyat şirkətləri lokal və açıq qlobal şəbəkə informasiya texnologiyalarının imkanlarından fəal şəkildə istifadə edirlər. Bu səbəbdən, daşıma prosesinin gedişatını mobil rabitə və GPS - texnologiyalarından istifadə edərək - ... daim nəzarət etmək lazımdır.

A) dispetçerləşdirməklə

C) mərkəzləşdirməklə

E) marşrutlaşdırmaqla

B) lokallaşdırmaqla

D) qloballaşdırmaqla

198. Nöqtələrin yerinə yazılmalı lazımi ifadəni göstərin.

Məhsulların fiziki paylanması dedikdə, hazır məhsulların istehsalçılardan son (və ya aralıq) ... hərəkətinin, satışının, satışdan əvvəl və ya sonrakı servis xidmətinin təşkilindən ibarət kompleks logistik fəaliyyət nəzərdə tutulur.

A) istehlakçılara

C) tədarükçülərə

E) terminallara

B) daşıyıcılara

D) təchizatçılara

199. Cümləni tamamlayın.

Tarif nəqliyyat ... qiyməti sayılır.

A) məhsulunun

C) avadanlığının

E) tipinin

B) vasitəsinin

D) növünün

200. Cümləni tamamlayın.

Avtomobil nəqliyyatının ... yükün "qapıdan qapıya" qəbulu və çatdırılmasının nisbətən asanlılığına, çoxsaylı marşrutlarda yüksək sürətinə, çatdırılmanın rahatlığına və etibarlılığına əsaslanır.

A) üstünlüyü

C) gəlirliliyi

E) səmərəliliyi

B) çatışmazlığı

D) dayanıqlılığı